

"Aprel ayının 28-də Azərbaycan xalqı görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdi. Oftalmologiya elminin inkişafında müstəsnə xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir. Zərifə xanım 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxt kəndində, görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının özür yolu Zərifə xanım üçün aslı həyat məktəbi olub. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd yarımçıq qalmış təhsilini hökmən bitirmək idi. Bakıda Ə. Əliyev universitetin tibb fakültəsini, sonra isə aspiranturani bitirərkən elmlər naməzdiyi olur. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşı Əziz Əliyev artıq Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini kimi məsul bir vəzifədə çalışır. Zərifə xanımın həyatı Azərbaycan mədəniyyətinin, müsiqisinin, elminin inkişafının əsasında duran böyük söz və sənət adamları - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Miraşdulla Mirqasimov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıqları ilə sıx bağlı olan bir mühitdə keçir və o, zaman keçidkəz özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirir."

Bu sözləri akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı Milli Məclisin deputati Novruzəli Aslanov deyib. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ teşkil etdiyini vurgulayan deputat daha sonra bunları qeyd edib: "Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoynan Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin illərdə Azərbaycanda gözü zədələyen və ağır nəticəyə, hətta tam korluğa sebəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdır. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükde respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin teşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara

mərəzələr oxuyur, əhalı arasında çoxlu səhbətlər aparır. Amma ağır xəstəliklə mübarizədə bu, kifayət deyildi. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərin işləyib hazırlamaq tələb olundur. Bu məqsədinə çatmaq üçün Zərifə xanım Moskva şəhərinə yollanır və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işləniləb hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətin ilk mərhələsini traxoma infeksiyon xəstəliyinin müalicəsinə həsr edir. Beleliklə, Zərifə xanımın ilk elmi araşdırılmalarının mövzusunu həyat özü müəyyenləşdirir. Uğurlu tədqiqat-



qatlarının nəticələri Z. Əliyevanın 1960-ci ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinsel müalicəsi" mövzusunda namizədlilik dissertasiyasının əsasını teşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşdırma, elmlər namizədi dərəcəsinə yüksək Zərifə xanımın teşkil etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmizdə xəstəlikdən xilas olur. Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın elmi maraqları yalnız görmə organının peşə patologiyası problemləri ilə məhdudlaşdırıldı. Onun görmə organının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumatdır. Həmin elmi işlərin tətbiqi bir səra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırıb, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici kitablı bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istədə ilə yanaşı, sadəliyi, qayğışlılığını və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb. Zərifə xanım Əliyeva eyni zamanda həm da görkəmli ictimai xadim olmaqla SSRİ Sülh Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq

əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə organının vəziyyəti" mövzusunda yazdırdı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqols adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z. Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərden biri olmuşdur. 1977-ci ildə Z. Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Həmçinin N. Aslanov akademik Zərifə Əliyevanın peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində apardığı tədqiqatların önemini qeyd edərək bildirib: "Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın elmi maraqları yalnız görmə organının peşə patologiyası problemləri ilə məhdudlaşdırıldı. Onun görmə organının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumatdır. Həmin elmi işlərin tətbiqi bir səra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırıb, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici kitablı bu gün də aktuallığını qoruyub saxlayır. Oftalmoloq-alim peşəkarlığı, istədə ilə yanaşı, sadəliyi, qayğışlılığını və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanıb. Zərifə xanım Əliyeva eyni zamanda həm da görkəmli ictimai xadim olmaqla SSRİ Sülh Müdafiə Komitəsinin üzvü, həmçinin Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq

Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü kimi vəzifələr daşıyır və "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfə - görmə organının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülen ilk qadın olub. 1983-ci ildə Z. Ə. Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndirildi. Azərbaycan səhiyyəsi qarşısında danılmaz, böyük xidmətlərinə, çoxılık elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasına, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Z. Əliyevanın inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alının irsində faydalananlar. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhiyyələrinə töşkil edir. Onun elmi-pedagoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib."

Sonda deputat qeyd edib ki, malik olduğu yüksək insani keyfiyyətləri ilə

akademik Zərifə Əliyeva bu gün de bütün müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir: "Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənəli ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfali ömrü-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idir. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğışlı ana olub və ölkəmizə layiqli övladları yetişdirib. Azərbaycan ziyalı qadının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlı kimi üç böyük xüsusiyyət cəmləşmişdir.

Ümummilli lider Heydər Əliyev öz xatirələrinin birində belə demişdir: "Gənc yaşlarından mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyətlə çalışığımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdıǵına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlerində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtum olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bə vəzifəni şərafla, sədaqətla, çox böyük məharetlə yerində yetmişdir". Görkəmli oftalmoloq-alim eyni zamanda həmvətənlərinin qayığına qalan humanist insan olmuşdur. Akademik Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir", - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.